





Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi

NİZAMI GƏNCƏVİ

Nuşirəvanla vəziri və bayquşların söhbəti








NİZAMİ GƏNCƏVİ

NUŞİRƏVANLA VƏZİRİ
VƏ BAYQUŞLARIN
SÖHBƏTİ

BAKİ. GƏNCLİK - 1989



Az 1
N 65

Farscadan tərcümə edənlər:
S. Rüstəmov, A. Sarovlu

Rəssami: Arif Hüseynov

Redaktoru: Məmməd Namaz

Nizami Gəncəvi.

N 65 Nuşirəvanla vəziri və bayquşların söhbəti.
B.: Gənclik, 1989 – 12 səh.

N 4803060101 12-89
M 653 [12] 89

A 31

ISBN 5-8020-0189-5


© «Sirlər xəzinəsi», Yaziçı, 1981
© «Gənclik», 1989






Nuşirəvan qoşunla çıxmışdı bir gün ova,
Ayrıldı dəstəsindən atla ov qova-qova.
Şahın yaxın həmdəmi artıq yalnız vəzirdi,
Hər ikisi at çapıb, ovlaqda ov gəzirdi.
Çatdı düşmən qəlbə tək viranə bir yurda şah,
Tapardı axtardığı hər şikarı burda şah.
İki bayquş səs-səsə verərək ulayırdı,
Qəlbləri şah qəlbə tək nəsə «arzulayırdı».
Şah sorusdu vəzirdən: «Nə danışır bu quşlar?
Bir-birinə nə deyir, nə söyləyir bayquşlar?»
Vəzir cavab verdi ki: «Zamana şahsan özün,
Hər hikmətdən, hər sirdən çıxdan agahsan özün.
Səsləri nə müsibət, fəlakət salmır yada?
Nigah-kəbin, cer-cehiz söhbəti var arada.
Bu quş onun oğluna ərə verir qızını,
İndi başlıq istəyir işə salib ağızını:
«Bu xaraba kənd nədir, bir qızə azdır», – deyir.
«Kəbin haqqı» bir neçə xaraba yazdır», – deyir.
Elçi gələn quş deyir: «Şərikəm hər sözünə,





Şahin zülmkarlığı bəllidir yer üzünə.
Qanlar tökən görürəm şahı gündə yenə mən.
Yüz min belə xaraba kənd verərəm sənə mən».
Bu sözlər atəş kimi yandırıcı, yaxdı şahı,
Elə fəğan qopardı göylərə qalxdı ahi.
Ağladı, ikiəlli qapaz saldı başına,
Nahaq qanlar zalımı qərq edər göz yaşına,
Zülmünü yada salıb, dişlədi barmağını:
«Quşlar da eşidibdir zülmümün sorağını.
Var üçün insan nəсли bu obadan silindi.
Toyuq qaqqıldayırdı, bayquş ulayır indi.
Dünyaya uçmuşam ki, qəflətdəyəm hələ mən.
Peşman-peşman başıma gərək döyəm hələ mən.
El varını soymuşam, xalqa divan tutmuşam,
Ölməyi, son mənzili büsbütün unutmuşam.
Talan, qarət dalınca haçanacan qaçım mən,
Əməlimlə, başıma olmaz oyun açım mən?
Şahlığı, məmləkəti tanrı verib baxtıma.
El nifrət yağıdırmasın qoy tacıma, taxtıma.





Mis deyil, qızıl sikkə nəsib olub adıma.
Bu qədər haqsızlıqla haqq çatarmı dadıma?!
Zülmkar tək tanınım eldə, obada niyə?
Ömrü zülmkarlıqla verim mən bada, niyə?
İndən belə qəlbimdə mərhəmət olsun gərək,
Tanrıya, ya özümə bir hörmət olsun gərək.
Haqsızlığın həddini lap aşmışam daha mən,
El gözündə dönəcəm ən yaramaz şaha mən.
Yanmalıyam, yanmalı, gör kimə yanır qəlbim?!
Qiyamətdə yanacaq qəlbimə yanır qəlbim.
Qılıncımla elləri biçməyim bəsdi daha,
Alçaldıb, insan qanı içməyim bəsdir daha.
Talançıyam, fəxr edib öyəcəyəm özümü?
Qiyamətdə sorsalar, döyəcəyəm gözümü.
Xəcalətəm, mümkün mü daha şadlana qəlbim?
Daşqəlbiliyəm, mümkün mü dönməsin qana qəlbim?
Qaxıncam, nalə, fəryad qopardığım budur, bu!
Qiyamətə özümlə apardığım budur, bu!
Öz köhlənim özümü tapdayacaq orada,





Can zülmün cəzasına tablayacaq orada?
Saysız xəznə yiğmişdi qılıncının zoruna,
Ondan Samla Firdun nə apardı goruna?
Dünyaca var-dövlətim sayılarmı dünyada?
Dünyadan apardığım bir şey varmı dünyada?»
Şah bir odlu məşəldi, yandı yalı köhlənin,
Nəfəsindən əridi polad nali köhlənin.
Şahanə dəbdəbəylə sarayına yetişdi,
Şəfqətilə hamının harayına yetişdi.
Biryolluq qələm çəkdi bac-xəracın üstündən,
Son qoydu haqsızlığa, ellər çıxdı pis gündən.
Ədalət göstərərək atdı sitəmkarlığı,
Ömürlük arzusuydu elin bəxtiyarlığı.
Taleyin imtahani canını alan oldu,
Ədalətli dünyada əbədi qalan oldu.
Ülviyət aləmində yenə də şahdır özü,
Şan-şöhrət sikkəsinə yazılıdı «adil» sözü.
Bəxtiyar hökmdardı, tarixdə qaldı adı,
Kim ki adil şah oldu, belə ucaldı adı.





Hər ürəyi sevindir, xürrəm yaşa dünyada,
Tanrı qoymaz ki, dəysin oxun daşa dünyada.
Günəşini oyadanlar xoşbəxt olsun sayəndə,
Dosta səadət olsun fikrin, zikrin, qayən də,
Dərdlərin təbibi ol, məlhəm qoy hər yaraya,
Yiyələn taxta, taca, həşəmətli saraya.
Eşqinlə atəşə dön, nifrətinlə buza dön,
El yolunda günə dön, aya dön, ulduza dön.
Yaxşılığı əzəldən adət etsən özünə,
Yaxşılığın hər yanda qapı açar üzünə.
Hər əməlin üstündən sanma keçəndi dövran,
Hər yaxşını, yamanı yaxşı seçəndi dövran.
Ülviyətə qulluq et, günah dalınca varma,
Günahkar insan kimi boyun büküb yalvarma.
Ömür keçib gedəndi, dünya qalandı sənə?
Ülviyətə sədaqət şərəfdi, şəndi sənə.
Hər üzrün, yalvarışın – hiylə, kələk, aldanış,
Quru sözdən nə çıxar? İşdən, əməldən danış.
İşlər sözə düzəlsə, hər iş də düz gələrdi,
Nizami hünəriylə göylərə yüksələrdi.



Kiçikyaşlı məktəblilər üçün

Bədii redaktor: *N. Rəhimov*

Texniki redaktor: *L. Qarayeva*

Korrektor: *A. Əhədova*

İB №2239

Yığılmağa verilmiş 27.04.89.

Çapa imzalanmış 29.05.89. Kağız formatı 70X90.
Ofset kağızı. Ədəbi qarnitur. Ofset üsulu. Tirajı 50.000.
Sifariş 109. Qiyməti 15 qəp.

Azərbaycan SSR Dövlət Nəşriyyat Poliqrafiya və Kitab
Ticarəti İşləri Komitəsi.

«Gənclik» nəşriyyatı. Bakı, Hüsnü Hacıyev küçəsi, 4.
4 №-li Bakı kitab mətbəəsi. Aşıq Ələskər küçəsi, 17.



Çapa imzalanmışdır: 10.03.2016.

Offset çap kağızı.

Formatı: 60x84 1/8.

Həcmi: 1,5 ç.v.

Sifariş 6.

Tiraj: 500.

Kitab “Nağıl Evi-N” mətbəəsində
offset üsulu ilə çap olunmuşdur

*Təkrar çap zamanı ilk nəşrin
kitab göstəriciləri olduğu kimi saxlanılmışdır*



Bakı-2016